

Azərbaycana narkotik keçirmək
istəyən beş nəfər saxlanılıb



Dövlət sərhədinin mühafəzinin təmin edilməsi, narkotik vəsitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sarhad mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzində məlumat verilib.

Bildirilib ki, son günlərdə DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin əməkdaşlarının sayılıqlı notecisində toxumını çəkisi 18 kilogram 353 qram narkotik vasitonun və 19 754 ədəd güclü tosiredici maddənin qacaqmalçıq yolu ilə İran İsləm Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilməsindən sonra məlumatlar AzTV.az saytında dərc edilib. QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesablarına göldükdən sonra məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixində etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədarlıdır. "Azərbaycan Respublikası Hesablamaların konnar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar AzTV.az saytında dərc ediləcək", - deyə məlumatda qeyd edilib. Sosial media və ictimaiyyətdə əlaqələr şöbəsi açıqlamasında onu da bildirir ki, bəzi mətbuat orqanları məqədə hazırlayarkən medianın peşkarlıq prinsipləri uyğun davranışın, "arasdırma"nın olmasının, monbayı məlum olmayan, doğalgəzlərlənməsi və həqiqi əks etdirilməyən məlumatlar yerləşdirilir. "Bununla da bir dəfə qarşılıklı nümayiş etdirilir." "Arasdırma"lara köhnə məlumatların yeni adı ilə təqdim edilməsinin başqa adı yoxdur. Eyni zamanda, məlumat yayarkən KIV haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qarşı tarifin mövqeyi də dərc edilməlidir. Qarşı tarifin mövqeyi işıqlandırılmışdır, bunun reketlikdən başqa adı yoxdur".(trend)

Hazırda cinayət halları üzrə digər əlaqədar şəxslərin axarları və müyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Təz-tez görünür ki, toy keçirməye cehdler olur və polis de qanunauyğun olaraq onun qarşısını alır. Bu da müyyən bir sosial şəxslərdir ki, Operativ Qərargah müvafiq qərarlar qəbul etsin". Komitə sedri bildirib ki, toyların keçirilməsi üçün epidemioloji vəziyyət yaxşılaşmalıdır, vaksinasiya olunan insanların sayı artırmalıdır: "Əlbətə ki, insanların da bu məsələdə böyük məsuliyyəti var. Ölkəyə kifayət qədər vaksin getirilib, ehli vaksinasiya prosesində aktiv iştirak etmir. Bir tərəfdən toyların keçirilməsini isteyirlər, amma vaksinasiya getmirlər. Toyları keçirilməsinə icazə verilməsi üçün yoxlamalar azalmalıdır, vaksinasiya olunanların sayı çoxalmalıdır. Hesab edirəm ki, insanlar na qədər vaksinasiyada aktiv iştirak etsələr, bir o qədər toyları keçirilməsinə icazə verilməsini təzəşdirə bilərlər".(trend)

Bu bir xalq qəzeti



ADALET

Qurucusu:
Adil Mirbaşiyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

Nº 51 (5883) 18 may 2021-ci il

Qiyməti 30 qəpik

Qəbələ Dəmir yolu Vağzalının açılışı oldu



Bax:şəh-2

DİN-dən azad
olunmuş ərazilərə
gedənlərə
xəbərdarlıq

Məhşur restoran nöqsanlara görə bağlandı

"Mərkəz Lahmacun" restoranının nöqsanlara görə faaliyyəti məhdudlaşdırılır.

Agentlikdən Adalet.az-a verilən məlumatə görə, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 61A ünvanında faaliyyət göstərən, fiziki şəxs Hilalov Sərvər Sərdar oğluna məxsus "Mərkəz Lahmacun" restoranına yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların teleblərində, temperatur rejiminin və saxlanma şəraitinin əmlə olunmadığı aşkar olunub. Eyni zamanda, işçilərin dövri tibbi müayinəndən keçirilməsi dair sonərlər yoxlama töqdim edilməyib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin teleblərindən uyğun olaraq tədbirlər görüllər, müəssisənin fealiyyəti məhdudlaşdırılır.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə temin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmış qanunsuz halların qarşısı bundan sonra qotiyətə almacaqdır.

'Maşa'dan İstifadə qaydaları: Makronun əvvəl Qarabağ,
sonra isə Zəngəzur canfəsanlığının əsl sabəbi

Bax:şəh-3

Bu il Formula 1 zamanı bulvar bağlanmasımeyecek

Bu il Formula 1 yarışması zamanı Denizənəri Milli Park bağlanmasımeyecek. Bu barədə Adalet.az-a Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib.

Bildirilib ki, bu il koronavirus pandemiyası ilə əlaqədar əyləncə zonası,

göstərən, fiziki şəxs Hilalov Sərvər Sərdar oğluna məxsus "Mərkəz Lahmacun" restoranına yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların teleblərində, temperatur rejiminin və saxlanma şəraitinin əmlə olunmadığı aşkar olunub. Eyni zamanda, işçilərin dövri tibbi müayinəndən keçirilməsi dair sonərlər yoxlama töqdim edilməyib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin teleblərindən uyğun olaraq tədbirlər görüllər, müəssisənin fealiyyəti məhdudlaşdırılır.

Qeyd edək ki, avvelki yarışlar zamanı Dəmizənəri Milli Park yaşır müdafiətində bağlanırdı, orada əyləncə zonası təşkil olunurdu və yalnız biletərlərə olan insanlar həmin əraziyə buraxılırdı. Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.

Daxili İşlər Nazirliyi (DİN) işgaldən azad olunmuş ərazilərlə bağlı əməkdaşlıqları xəbərdarlıqla ilə bağlı növbəti dəfə vətəndaşları xəbərdarlıqla ilə.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumatda bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlarla baxmayaraq icazə olmadan nəzarət postlarından kanar yollarla həmin ərazilərlə keçmək istəyənlər olur.

Qeyd edilib ki, vətəndaşlardan təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan, işgaldən azad olunmuş ərazilərlə minalarдан və digər partlayıcı vəsitələrdən tam təmizləndən nəzədən həmin ərazilərlə səfər etmənləri xahiş olunur.

AzTV-də yoxlamalar aparılır

AzTV-də yoxlamalar aparılır



"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarından yayılan məlumatlara aydınlaşdırılıb.

Qurumun Sosial media və ictimaiyyətdə əlaqələr şöbəsindən 2019-cu ilin şəhərədən illik maliyyə hesabatları yerləşdirilir. Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablamalar Palatasına təqdim olunur, eyni zamanda AzTV.az saytında dərc edilib. QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesabatlarına göldükdən sonra məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixində etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədarlıdır. "Azərbaycan Respublikası Hesablamaların konnar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatırdıqdan sonra məlumatlar AzTV.az saytında dərc ediləcək", - deyə məlumatda qeyd edilib. Sosial media və ictimaiyyətdə əlaqələr şöbəsi açıqlamasında onu da bildirir ki, bəzi mətbuat orqanları məqədə hazırlayarkən medianın peşkarlıq prinsipləri uyğun davranışın, "arasdırma"nın olmasının, monbayı məlum olmayan, doğalgəzlərlənməsi və həqiqi əks etdirilməyən məlumatlar yerləşdirilir. "Bununla da bir dəfə qarşılıklı nümayiş etdirilir." "Arasdırma"lara köhnə məlumatların yeni adı ilə təqdim edilməsinin başqa adı yoxdur. Eyni zamanda, məlumat yayarkən KIV haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qarşı tarifin mövqeyi də dərc edilməlidir. Qarşı tarifin mövqeyi işıqlandırılmışdır, bunun reketlikdən başqa adı yoxdur".(trend)

Toyların keçirilməsi hansı halda mümkün ola bilər?



Hesab edirəm ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı normativlər hazırlanmalı və elan etməlidir ki, hansı sərtlər daxilində bu mərasimləri keçirmək olar.

Bunu Milli Meclisin Əmək və sosial siyasetinə sedri Müsəlman Quliyev bildirib ki, pandemiyanın bundan sonra dəha na qəder davam edəcəyi ilə bağlı heç bir deqiq fikr yoxdur, ona görə de camiyet yeni qaydalarla yaşamağa alışmalıdır: "Amma insanların müyyən arzuları var, yaşıları ötürü, planları deyir. Ona görə hesab edirəm ki, Operativ Qərargah müyyən normativlər hazırlamalıdır.

Tez-tez görünür ki, toy keçirməye cehdler olur və polis de qanunauyğun olaraq onun qarşısını alır. Bu da müyyən bir sosial şəxslərdir ki, Operativ Qərargah müvafiq qərarlar qəbul etsin". Komitə sedri bildirib ki, toyların keçirilməsi üçün epidemioloji vəziyyət yaxşılaşmalıdır, vaksinasiya olunan insanların sayı artırmalıdır: "Əlbətə ki, insanların da bu məsələdə böyük məsuliyyəti var. Ölkəyə kifayət qədər vaksin getirilib, ehli vaksinasiya prosesində aktiv iştirak etmir. Bir tərəfdən toyların keçirilməsini isteyirlər, amma vaksinasiya getmirlər. Toyları keçirilməsinə icazə verilməsi üçün yoxlamalar azalmalıdır, vaksinasiya olunanların sayı çoxalmalıdır. Hesab edirəm ki, insanlar na qədər vaksinasiyada aktiv iştirak etsələr, bir o qədər toyları keçirilməsinə icazə verilməsini təzəşdirə bilərlər".(trend)

DİN Sumqayıtda polis serjantından rüşvet tələb edilməsi iddialarına cavab verdi



Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəesində çalışan övladına qarşı qanunsuz intizam tənbəh tədbirləri görülməsi barədə vətəndaşdan sosial səhərlərlə paylaşılan iddialarına münasibət bildirilib. DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, polis serjantı Nahid Rəzimlinin atasının iddiaları əsassızdır, həqiqi olsadı etdirmir. Atanın ölümündən hənsi əməkdaşlarından sosial səhərlərlə paylaşılan iddialarına münasibət bildirilib. Atanın iddialarının bütün təzərəflətləri tam və hər hərəflərlə.

N.Rəzimlinin xidməti fəaliyyəti yoxlanılan zaman yol verdiyi nöqsanlara görə, ona cari ilin mart ayında "xidməti vəziyyəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbəh ilən edilib. Lakin o, xidmətindən heç bir döniş yaratmayıb və tam fəaliyyətsiz olması ilə bağlı barəsində apartan xidməti arasdırmaşaların səbəbü yətirib. Bununla əlaqədən polis mayoru Elşad Hacıyev açıqlamasında bildirilib ki, polis serjantı Nahid Rəzimlinin atasının iddiaları əsassızdır, həqiqi olsadı etdirmir. Atanın ölümündən hənsi əməkdaşlarından sosial səhərlərlə paylaşılan iddialarına münasibət bildirilib. Atanın iddialarının bütün təzərəflətləri tam və hər hərəflərlə.

Rəşad Məcid

Qaragöl, yoxsa Sevlic?

Bax:şəh-3

Azərbaycanda "Sputnik V" vaksinindən istifadə başlanılaçq




Mayın 18-dən yeni növ koronavirüs infeksiyasına qarşı peyvəndləmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V" vaksinindən da istifadə edə biləcklər.

Şehiyyə Nazirliyi, icbari Tibbi Siyora üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrinin idarəetmə Bölgəsindən Adalet.az-a verilən birgə məlumatə görə, həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq. 18 yaşından yuxarı olan və əksərən peyvənd oluna biler.

Qeyd edək ki, "Sputnik V" vaksini artıq dünyadan 65 ölkəsi tərəfindən tanınır.

İki xəstəxanada pozuntular aşkarlandı



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən pozuntular davam etdirir.

AQTA-dan Adalet.az-a verilən məlumatə görə, yoxlamalar zamanı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və Siyəzən Mütəlicə Diaqnostika Mərkəzində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tətbiq olunan məlumatın qidalanmasının təhlükəsizliyinən təsdiq olunur.

Bu faktlara hüquqi qiymət verilməsi üçün sonədlər toplanır. Baş Prokurorluq təqdim olunur.

Qeyd edək ki, tibb müəssisələrindən pozuntuların tətbiq olunması faktları aşkar olunur. Bu faktlara hüquqi qiymət verilməsi üçün sonədlər toplanır. Baş Prokurorluq təqdim olunur.

Kremldən sərhəddəki gərginliyə reaksiya

Putinin mövqeyi açıqlandı

Rusiya Bakı və İrəvanın daim təmasdadır. Ermənistan və Azərbaycan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səyər göstərilir.

Adalet.az xəber verir ki, bunu Rusiya Prezidentinin mütbəuat katibi Dmitri Pes



AzNews.az portalının təqdim etdiyi Qaragölə bağlı Rəşad Məcidin unudulmaz, aktual və konkret faktlara zəngin məqaləsini "Ədalət" qəzeti oxucularına təqdim edir.

"Min cür nəmətlərə zəngin olan connet Azərbaycan torpağı!" Uzun illər dəbdəli kəmərlər torpağımız haqqında ya-zıalan cild-cild ösərlərən, rəsmlərdən, poeməldərən, səirəldən düşməyib. Uzun illər bu Vətəni qarşısında qoyub emin-uzununa tərifləmiş. Anma bəzəlli-yo, bu nəmətlərə qəsd ediləndə, connet torpağımız tika-tika, parça-parça kəsilib "qonşular" veriləndə səsimiz çıxmayıb, çıxışa da, tezəcə ağızımız das baslıdır.

Connat Azərbaycan torpağından hüss-nüno seirlər qoşqumuz gəllər var - Göygöl, Maralqol, Ağgöl və s. Bu göllərən biri de Azərbaycan SSR-in Laçın rayonu ilə Ermenistan SSR-nin Görüs rayonu arasındaki sorhodda yerləşən Qara-göldür.

İndiki sorhədlərimizdən uzaqda yerləşən qədim Görüs Sənədliyində ki-mi, Qaragöl də yavaş-yavaş özüne toza ad "qazanmaqda" - "Sevlic"ə dönməkdədir. Dönməkdədir yox, Azərbaycan xal-qının "forəsatlı" əllərinə köməkliyi sayasında artıq cəvərlidir.

Yaman mürkülmüş. Qulağımızın dibində top atılıb, oyanmamışq. Hala deyəsan, indi-mindi mürküdən qalkırıq, oyanrıq, top sosını, mərmər sosını eşdirik! Daha doğrusu, torpağımızın dəha bir connet qeyisinin - "Sevlic"ə dönməkdədir. Dönməkdədir yox, Azərbaycan xal-qının "forəsatlı" əllərinə köməkliyi sayasında artıq cəvərlidir.

... Qaragöl haqqında bəzi yaxınlıqlarla Laçın rayonunda olarkən qorib-yədi ki, mona Qaragölən dordiyə bilavasito haçına möşəl olmuş hansısa bir təşkilat sonərləri ilə deyil, Qarraqışlaq kənd orta məktəbinin müəllimi Çingiz Mehriyevlər görüşməyi tövsiyə etdił.

Bu adam - istedadlı müəllim, kənd aqsaqqalı saçlarını Qaragölün təliyi ug-ranıda ağırdıb. İyirmi idən artıq kəndi, Laçın rayonunun respublikanın təq-sərətən təşkilatının qapısına ayaq dö-yür, həyəcan təbili vurur, di gol ki, na-sosına səs veren var, nə sözünən eysən. Qaragöl yaylığının gün-güzərənən da-qarala-qarala gedir. İyirmi idən orzında Çingiz müəlliminin 500-a yaxın arız, məktub, onlarca telegram gəndərilib. Təsəvvür edirsiniz, 500-a yaxın!..

Cingiz müəlliminin evində üst-üstə qal-annan cəxlu qovşulgulara Qaragölə bağıt qiyomlu sandırlar, müxtəli illərin xoritələri bu adınam narahat ömründən xobr verir.

Cingiz müəllimin səhəbetini diniqlik-də onun qeynundan yaşıdagı bu uca dağları-banın qonşuları qarşısında, ağ-riyaya danışığı hoqiqiylərərən sədir-liklər, Fransız qaraşına tələb etdi. Cingiz müəllimin dost-dost yığılmas qovşulqlarında sonərlər, toplaşdırıcı xoritələri, bəzə ömrü Qaragölən yaxınlığında keçən bu aqsaqqalın yaddaşdakı söz-bərbəti bəri yazı üçün on etibarı mən-bə hesab edirəm.

Artıq nənə, sosial şəbəkə istifadəçiləri, eləc də, bütün dünyə bilir, Ermenistannı qatı müdafiəcisi Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın abodi və ozlı torpağı olaraq Qarabağ və onun at-rafında olan torpaqlarımızı işğaldən azad edilməsinə sort reaksiya göstərməklə dav-am edir. Bu tək idən belə deyil! Har za-man haqsız və bir taraflı mövqeyi bütün Fransa dövlət başçılarından daşfələr gör-übür.

Belo k, sosial şəbəkə hesabında İrvannın "Azərbaycan sorhədlərimizi pozur" çağırışına reaksiya verib, Makron "Azərbaycan oşgörlər döhrə Ermenistannı sorhəddindən da-vam edir. Bu tək idən belə deyil!

Har zaman haqsız və bir taraflı mövqeyi bütün Fransa dövlət başçılarından daşfələr gör-übür.

"Maşa"dan istifadə qaydaları

Ötən gün iso "tarix" yenidən tokar olub, Fransa prezidenti yenidən Ermenistana dəstö-nüniyməş etdi.

Belo k, sosial şəbəkə hesabında İrvannın "Azərbaycan sorhədlərimizi pozur" çağırışına reaksiya verib, Makron "Azərbaycan oşgörlər döhrə Ermenistannı sorhəddindən da-vam edir. Bu tək idən belə deyil.

Makron həmçinin erməni dilindəki digər paylaşımdında "Ermeni xalqına bəhə dəyi-rim, Fransız hommeydir və belə də qalacaq" cümlesiñi elave edib.

Əlbütə bə mövzu ilə bağlı çəqisə fransız oxucular torpağın tonqıdıl qarsılanıb.

Fransanın "Figaro" nrşindən dərc olunan məqaləyə çoxsaylı şəhərlərdə oxucular Makronu öz ləksinə işləri ilə möşəl olma-ğasıqribat.

"Beynəlxalq arenaya çıxməq üçün əvvəl-əz-əz öz ləksinə qazanımlısan, yaxşı bu, beynəlxalq ictimaliyətin güllüsünə səbəb olur", - oxucular yazdır.

"Figaro"nın tərəfləndigə oxucu reaksiya-larından bir neçəsi:

Qaragöl, yoxsa Sevlid?

ÖNCƏ BİR AZ YAXIN
KEÇMİŞDƏN...

Böyük İsləqi dağının etyində yerləşən Qaragölə yay otağı Gələçək təyasi adlanan dağçız para (Qarraqışlaq, Həclar, Quşça, Soyugbulaq, Qılış, Mışni və s.) kəndin olub.

Yazığa dəzə-bəbarlara bəy yayaqla-

la qalxar, bu otaqlarda mal-qoyun

saxlaşdır. Qaragöləndən düşpurdə tort-

miz suyundan qay qoymaq, xəmir yuğur-

maq üçün istifadə olundur. Məscid ad-

lanın yerdə camataan cini mərasimlər ke-

cirir, yaylaqda öltənləri buraqlıda Qara-

mməddi, Qanlıca qəbiristanlıqlarında

dəfn edərlər.

Xalq Qaragölə hemdən müqəddəs ibadətgər - pir kimi baxardı. Camaat payız-

-da yayaqlaşan kəndcən gülən sahilindəki böyük daşın ("Cırq daşı") nazörət tutu-

-red.) üzündən piltə yandırdılar.

Qədim bər inanımış golən bu adət həyən xayın illər kimi qorunub saxlanırdı.

Bu yerlərin sakınları otəf dağların

(Keçəl dağ, Böyük İsləqi, Sarı dağ, Göy

dağ, Domirdə, Boz dağ) vo otaqların

(Aydörsə, Öyrigar, Qanlıca, Deljili, Yolaşan) idarələp qədimdən öz dillə-

-rində adlandırmış, nəsildən-nəsli ör-

-məsli.

Məktubun işq üzü görməsindən bər

az əval işa, san demə, Qaragölə, eləc-

da Qaragölə yay otağının on axar-baxar-

lı sahəsinin təleyi Azərbaycan və Er-

menistan SSR Ali Soveti Rəyasət Heyəti-nin 7 may 1969-cu işq işa ilə gizlə-

gözlək kabinetlərdə həll olunmuşdur.

Həmin bədənən qararla ikitorifli ko-

misiyyətin razılığı osasında Azərbaycan

silsiləsi və əzizləri tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü

gözlək tərəfindən işq üzü tərəfindən işq üzü</p

*Yazıldı alnuma müəllim qisməti,
Zamana dərsimi deməyə gəldim.*

Zəlimxan Yaqub

Hər bir insan ürəkdən sevdiyi peşəsi ilə böyük uğurlar qazanır, şöhrət və hörmət tapa bilər. Ancıq elə peşə sahibləri var ki, onlara el-əbada daha çox hörmətlə yanaşırlar. Onlarda bir müqəddəstik, ucah, böyükliklər axtarırlar. Belə peşə sahiblərinən biri də, hələ körpə ikan qarslaşdırğı, böyüdücək bizişlər arzularını yönəldən, xeyir-düra veran müqəddəslərlərimiz Müəllimlərimizdir. Dünyanın bütün xalqları müəllimin peşəsinə "İnsanlıqın anası" hesab edir, bu peşə sahiblərinə hörmət və ehtiramla yanışır, inamlı baxırlar. Müəllimlik haqqında on gőzəl fikirlərdən birini də Ulu Öndərimiz Heydər Əliyev söyləmiş-

təbliği ilə bağlı ardıcıl tədqiqatlar aparan İsa müəllim, onları daha da sıyrılmadır. 2011-ci ildə "Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadənin nəzəri və praktik problemləri" mövzusunda elmlər doktoru disertasiyasını müdafiə etdi.

Bu möhəsənən tədqiqatları ilə İsa Namaz oğlu İsmayılov ümumtəhsil məktəblərində fizika təlimində informasiya texnologiyalarının tətbiqinə nəzəri və praktik problemlərinin həlli yollarını müəyyənləşdirdi. Müəllim fəaliyyətinə töşir edən amilləri müəyyənləşdirən elmi-metodik sistem işləyib hazırladı. Ənənəvi metodikadən müasir təlim texnologiyalarına rəvan keçid tomin edilmişən möqsədi müəllimlərin texnoloji hazırlığını yüksəltməklə tədrisin səmərəliliyinin artırılmasına xidmet edən şəxsiyyətənəmlü bacarıqların formalasdırılmasını və müəllimin produ-

Müəllimlik onun alın yazısı,

Tanrı payıdır



ti fealiyyətinə və şagirdlərin müştəqil fəaliyyətinə tömin edən forziyyələri irali sürdür, onları həyata keçirdi.

Professor Isa İsmayılovun bu sahədə apardığı fundamental tədqiqatlar nticasında ümumtəhsil məktəblərində fizika təliminin informasiya texnologiyalarının tətbiqinə nəzəri və praktik problemlərinin həlli elmi mərkəzi-məktəbi formalaşdı. Bu gün "Fizika təliminin nəzəriyyəsi və metodikası" elminin əsas problemi olan yeniləşən və çoxalan informasiya texnologiyalarının fizikanın təliminə tətbiqləşdirilməsi, eləcə də gənc müəllimlərin faydalı pedagoji şəfiyyət hazırlanması proseslərinin informasiyaladırılmış kimi məsələlər bu mərkəzin əsas tədqiqat obyekti olaraq qalmadıqdadır.

İsa müəllimin gözlə keyfiyyətlərindən biri də bütün zamanlarda zohmından qorxmama, gecə-gündüz yorulmadan çalışması, tədqiqatlar aparmasıdır. Bu gün də professor Isa Namaz oğlu Uca Tanrıdan ona box olunan ömründən alım-müəllim olmaqdır, yazıl-yaratma, dövlət və milletlənə səfəri idmot etməkdən tərəfənən. Onun bir çox əlkələrinə, eləcə də respublikamızın aparıcı elmi jurnallarında çap olunmuş 200+ artı məqəlo, elmi-metodik vəsat, dörslik və dərs vəsaiti, monoqrafiya və kitabları-ösərləri pedagoqika elminin və təhsilin inkişafına layoqatlı idmot etməkdən tərəfənən. Fizika müəllimi peşəsinə şəxsiyyətini vəsaitlərini təmələnmişdir. Müəllim omiyinin xalqının qəməkə talebi ilə bir başa bağlı olduğunu bu peşəni şəxsiyyətindən qəməkə bilməldir. Bir də müəllim olanın mütləq Uca Tanrıdan bir payı, "təleh naxşı" olmuşdur. Elə baxımdan üzündür ki peşəyəmər burundan, salıq-səhəmnəndən, nazakat və məhrəbənlilikdən, birmənalı olaraq qəbul etməliyim ki, bu insan Müəllimdir-bizim İsa müəllim kimi.

İsa müəllim üçün müəllimlik peşəsi Tanrı payıdır. Saatlı rayonunun Fəteli kənd orta məktəbində riyaziyyat-fizika müəllimi kimi işə başlayan Isa İsmayılov 1974-cü ildən tələhəni müəllimliklə bağlayanlar bunu yaxşı biliirlər. Müəllimlik peşəsinə şəxsiyyət isə bilmər. Müəllim omiyinin xalqının qəməkə talebi ilə bir başa bağlı olduğunu bu peşəni şəxsiyyətindən qəməkə bilməldir. Bir də müəllim olanın mütləq Uca Tanrıdan bir payı, "təleh naxşı" olmuşdur. Elə baxımdan üzündür ki peşəyəmər burundan, salıq-səhəmnəndən, nazakat və məhrəbənlilikdən, birmənalı olaraq qəbul etməliyim ki, bu insan Müəllimdir-bizim İsa müəllim kimi.

Qayğıkeşliy, səmimi və töbülli ilə hər kəsi heyran edən, professor Isa İsmayılovla dost-yoldaş olmağın özü şərəfdır. Gəzel qolabı, etibarlı yoldaşlığı var. Haqqı yolumun vuruşunu, həm də onu quruyan bir Allah adadır. Türk şairi, ozunu Yunus Əməro demisişən "Yunus ilə yoldaş olsun golşın Allahuna gedən..."

Bir həsiyə: Uzun illərdir ki, elmlər doktorluğu ilə bağlı dissertasiyam AAK-da yatıb qalmışdır. Dostlardan biri xəbor verdi ki, sonin işini professor Isa İsmayılovla ekspert roynı veriblər, tənqışınan? Men heç ne demədim. Üstündən müəyyən bir vaxt keçəndən sonra yənə homin adam zəng edərək söldəki, Isa müəllim Ekspert Şurasında soni möhkəm müdafiə etdi. Men də ona cavab olaraq sadəcə çox sağ əlsəm dedim. Amma əslindən qalanda mənim doktorluq dissertasiyamda Isa müəllimin ustad dörsi, bozı məsləhətləri zamanında öz əksini tapmışdır. Sonradan elə olub ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Fəlsəfə, pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdən dövrün tələblərləri nizərən noticolarını sistemləşdirir. Xərtşəşlərin noticolarını laboratoriya müraciəti, "Fizikanın tədrisi metodikası" kəfədrəsindən müəllimi kimi davam etdirir. Daima fizika tədrisinin effektivləyi yüksəltmək üçün yollar axtarır, bu məsələdə



Musa Xanbabazade
filolog-ədəbiyyatşünas

75 yaşlı ürək , 75-in mübarək

incəliklə çatdırıran ruhun-ovqatın, hiss-həyəcanın sarı simidi SÖZ.

Sabir Rüstəmxanlı qələmində Füzuli çevrəsində, Füzuli qəməxanesində hem vanedir, hem de firlanıb kül olan pərvənədir SÖZ.

Sabir Rüstəmxanlı qələmində xo-sunlaşılıb Azərbaycanı ikiyə bölen sunrası və fars dövlətlərinin alçaq siya-setini ve bu hökumətlərin antizər-baycan(antitürk) xüssetini ruhən-mənən körklərlərə aydınlanan zə-banadır SÖZ.

Sabir Rüstəmxanlı qələmində mil-letin-xalqın dünayığırşuş, heyata baxışdır, inamı-inancıdır, heyəti-heyanlılığıdır, suyu-havası, duzu-çörəyi dir SÖZ.

Sabir Rüstəmxanlı qələmində 20 Yanvar şəhidlərinin, Qarabağ sa-vaslarından üzüag çıxmış qəhrə-man qazılərin, ümumən Azərbaycan əsgərinin,Xocalıda dırı-dırı torpaq basdırılanların güllebatmaz kürəyi-dir SÖZ.

Sabir Rüstəmxanlı qələmində rus-lara savaşlarda məməkətin müstəqil-

yurdaşları. Yaddır bu qəhrəmanın təbətiinə rahatlıq, arxayıncılıq, la-qeydiyik-biganəlik. Ən xarakterik keyfiyyətidir vətəne vurğunluq, Türk əxlaq-mənəviyatına sədəqət, müstəqiliyə, azadlıq dəli-divanəlik. "Bu qəhrəman nədən danışdır-danışın... fərqi yoxdur, hər yerdə diliin Leylası vətəndir"

(Bəxtiyar Vahabzadə).

Sabir Rüstəmxanlı romanlarında da, poemalarında da, publisistik-sində, hətta hekayelerində də qən-ramanları eys-işretde, yüngül eylem-cələrə, öteri situasiyalarda yox, və-tən-xalq-millet-dil uğrunda savaş-vu-ruşlarda görür, onların yurd sevgisine-məhəbbətinə heyran kesilir.

Kitabxanamın

görümlü yerindədir Sabir Rüstəmxanlıının şeir və nəşr kitabları, publisistik topuları ve elmi əsərləri: "Xəber gözlüyim", "Gənce qapısı", "Sağ ol , ana dilim", "Əbədi sevdə", "İki kələm", "Ölüm zirvəsi", "Difai fedai", "Atamın ruhu", "Xətai ruhu", "Sunami", "Sair ve Şər", "Akademikin son əsəri", "Astar" (Bu romannda mənim obrazım da ya-radılıb), "Bəsənin xalqınındır", "Ömür kitabı", "Dər-də eyləm", "Özümüzden böyük sözümüz", "Molla Nəsrəddin və folklor"... (Tam olmayan bu siyahı-daki kitabların çoxunu müəllif avtoqrafla mənə bağışlaşmışdır). Bu kitab-ların əksəriyyəti haqqında metbuatlı çıxışlar etmiş, fikir-mühələzələrimi hörmətli oxuculara bölmüşüm.

Əziz oxucu! Bu yaxın günlərdə işiq üzü görəcək "SABİR RÜSTƏMXANLI DOST GÖZÜNDƏ, DOST SÖZÜNDƏ" kitabım həmin məqələ və resenziyalarımın toplusudur. Kitabda, eyni zamanda, müxtəlif illərdə Sabir Rüstəmxanlıya ünvanladığım "Açıq məktublar", mənsur şeirlər və "Sabir Rüstəmxanlı tak beytler-de" silsilə beytlər də yər almışdır.

Əziz oxucu! 78 yaşlı bir dostun 75 yaşlı bir dosta itməz-batmaz, çü-rüməz-paslanınmaz ərməganı-hədi-yə-töhfəsidir bu kitab.

Tanınmış şaire, görkəmli nasire, yaradıcılığı boyu (eyni zamanda hə-yati boyu) həmişə haqq-a-ədalətə, düz söze, doğru fikre cıyan verən Sabir Rüstəmxanlı Kişiyə sırvı bir oxucu harayı-səsidiir bu kitab.

42 il yorulmadan-usanmadan

orta məktəbdə Azərbaycan dili və edəbiyyatı daxili bir yanğı və ehtirasla tədris edən, bu günler isə öz xoş-bəxt ocaqları ilə qol-boyun bir aqsaq-qalın edəbiyyatımızın, ədəbi-bodlu fikrimizin, ictimai-siyasi cameonin fla-qmanlarından birinə-xalq şəiri, milət vekili, Vətəndaş Həmərəyi Parityasının sədri Sabir Rüstəmxanlıya aqsaq-qal seslənilərdir bu kitab.

Hələ orta məktəbdə oxuduğu illərde (1952-1963) humanitar elmərə xüsusi maraq və sevgi ilə yanaşan, yaşı-nın bu ahl çağlarında belə klassik və çağdaş edəbiyyatı, həbələ xələf-əllerə edəbiyyatını acgözüklü mütləyib və təbliğ edən bir edəbiyyat teessüb-keşinin iç dünyasının ifadəsidi bu ki-tab.

Mən bu kitabla və həbələ bu kiçik yazımıla nə Amerika keşf etmək iddi-

sındayam, nə de Sabir Rüstəmxanlı-nın şöhrəti artırmaq niyyətində. Sa-

bır Rüstəmxanlının mənim sözüm-

le, mənim bu kitabımla tapa bili-cəyi

şöhrətə ehtiyacı yoxdur və həm də

Sabir Rüstəmxanlı heç zaman şan-

şöhrət ardıcınca qaçmayıb. Əksinə,

şan-şöhrət Sabir Rüstəmxanlının ar-

dənincə qaçıb. Qaçıb ki, Sabir Rüstə-

mxanlı ünvanında təkrarən şöhrət ucal-

ığına yüksəlsin.

Bu kitabda mən gözümələr göründü-yüm, üyümle dudyduğum Sabir Rüstəmxanlını yazmışm-nə özüm-dən uydurmuşam, nə də uydurulan-lara inanmışam. Ruhumun pişidə-diqlərini yazmışam. Yazmışam məməkətin başına pərvəne kimi dolanan o elçanını, o yurdqanını.

Yazmışam elimin-obamın fezli-fə-

xarəti-o şöhrəti-şanlısı!

Gardaş! Mübarəkdir 75 yaşın!

Daim yüksəklərə ucalınsın başın,

Fəxr etsin səninə yarın-yoldaşın!

Eziz oxucu! 20 may 2021-de Azərbaycanın Xalq şairi, Millət vəkiləri Sabir Rüstəmxanlının 75 yaş tamam olur. Ve bu böyük şair mənim dostum-qardaşımdır. Həm də on ilin, on beş-iyirmi ilin yox, 58 ilin dostu, 58 ilin qarşı-sırdasıdır. Bu dostluğun, bu mehr-ulfətin kökləri-rişələri 1963-ə bağlıdır və o qızırat yar gürnlər-dən su içir. Tanışlığımızın baş tutduğu yer-məkanı Bakı Nizami küçəsi.

49-dur- Azərbaycan Dövlət Universitetinin binası. Qəbul imtahanları keçirilən o binada göründük, mübahisələr etdi, ağrı-acıclarımızı, istək-arzulularını böyüdü. Mübahisələrdə, sual-cavablarında Sabir abituriyentlərin ən dirişi, hazırlıq, aqıqəzlüsü, nece deyərlər, ən önde gedən, ən önde çaparı idi. O çağdan Sabire qanım qaynadi. Sabirə bir doğmaliq-münislik, qayğı-keşlik-canıyananlıq hiss etdim.

Tələbəlik illəri,

yataqxana hayatı bizi bir daha six birləşdirdi və mən 1964-ün 17 oktyabrında ordu sıralarına çağırıldım. Ordudan qayğıdan sonra təhsilim dəvam etdirdim və 1969-da universiteti bitirdim, Lənkəran rayonun Port-iliç (indiki Liman) şəhərində pedagoji fəaliyyətə başladım. Sabir Rüstəmxanlı ilə əla-qəm kəsilmədi və bu əlaqə bu gün də davam etmədir.

1963-ün Sabiri indilər nəinki respublikada, hətta bütün dünyada, xüsusen Türk-Turan-İslam ölkələrində məşhurlardan, adlı-sarınlardan, tanınmışlardandır. Sesi ən mötəber kürsüldən, simpozium, konfrans və qurultaylardan gelir. Tanınmış diplomatlar, dövlət xadimləri, politoloqlar... həmisi Sabirin ən mənali çıxışlarına, elmentiyyətə söykənen fikirlərinə böyük saygı və məhəbbətə yanaşır və ya-naşırlar.

Həm, hər kəs ister yaxınlardır, isterse də uzaqlar sayıları xatırlayırlar, hör-met-izzətərəfli çəkirlər dünyani dəlaşan bu doğma-əziz, bu məhrəm-munis adı. Bu ünlü şairin, bu böyük vətəndən-şün-sü-şeri, nitq-çixışı haralarda səslenir, haralardan keçirə, oralarда mütləq Türk sevdalısının, bir Türksevrilişin parlaq obrazı canlarınu və bu obraz bütün parametrlərile Türk, Türkün sonet sütünlarını, Türkün əxlaq-mənəviyyət zenginliyini, məsək-amal bütövliyünü özündə etihadı edir. Türk dünyası bu gün fər edir ki, Azərbaycanda türkçülük ideologiyasının baş-mütləq Türk sevdalısının, bir Türksevrilişin parlaq obrazı canlarınu və bu obraz bütün parametrlərile Türk, Türkün sonet sütünlarını, Türkün əxlaq-mənəviyyət zenginliyini, məsək-amal bütövliyünü özündə etihadı edir. Türk dünyası bu gün fər edir ki, Azərbaycanda türkçülük ideologiyasının baş-mütləq Türk sevdalısının, bir Türksevrilişin parlaq obrazı canlarınu və bu obraz bütün parametrlərile Türk, Türkün sonet sütünlarını, Türkün əxlaq-mənəviyyət zenginliyini, məsək-amal bütövliyünü özündə etihadı edir.

Sabir Rüstəmxanlı, hər şəydan öncə, SÖZ adamıdır-istedadı-talantı aşib-dəşən şairdir,nasırıdır,publisistdir,tərcüməçidir,ssenaristdir,almıdır,saysız-hesablıdır. Ruh abidələrinin memari-yaradıcıdır. SÖZ gücüne tanınır ucalıb, SÖZlə qol-boyun qocalıb (bəlkə də,qoca-manlaşır,azmanlaşır). SÖZ galdırıb Sabiri sultanlıq taxtına. SÖZ şan-şöhrət gətirib taleyinə-baxına. SÖZ naxış vurub ömrünün paytaxtına.

Sabir Rüstəmxanlı qələmində

yaddaşdır,saxlanırdı,xalqın tükən-mənəvi gütün,istedadını,genetik kodunu bətnində-ruhunda six-six hifz edər sabahlara emanet-rişəs kimi ötəren gözəğürməz əxlaqı-mənəvi-əqli güclü, tərənnələrə qurğudur.

Sabir Rüstəmxanlı qələmində Or-xan-Yenisey kitablarında Türkün daşlırlarə həkk olunan nifrat-məhabət-idir. Türkün öz el-obasına tükən-mənəzəsədəqətidir, şaman-varsaq dalarıdır,Dədə Qorqud qarğıs-əl-qışlılarıdır SÖZ.

Sabir Rüstəmxanlı qələmində "qaz-ziler serdarı", "vuruş adımı", məməkətin etrafına at cöval etdiren Şah İsmayıllı Xətayidir SÖZ və həbələ 48 yaşında edam kürsüsinə qalxan və de-risi soyulan Nəsimidir SÖZ.

Sabir Rüstəmxanlı qələmində millətin-xalqın ağrı-acıclarını, istək-tələblərini minlərə, milyonlara çox



liyi uğrunda sağa-sola mərdanelikle qılınc çalan Cavad xanın sustalmaz qollarıdır SÖZ.

Sabir Rüstəmxanlı qələmində təleyinə ağır-qaralı günler yazılın, ömrü-güñi qərib-qürbətlərde təqib-tehdidlərə tuş gələn, həyatı boyu vətən-millət-azadlıq ücbuchağında meydangərdlik edən Məhəmməd Hadinin daşlı-kəsəkli ömr yolları SÖZ.

Sabir Rüstəmxanlı qələmində çəkic-zindandır,gürz-toppuzdur, kət-mən-dəryəz-oraqdır SÖZ.

Sabir Rüstəmxanlı qələmində qı-

linc-qalxandır, ox-kamandır, şə-

şə-pər-əmuddur, gerb-himndir,san-

caq-bayraqdır SÖZ.

Sabir Rüstəmxanlı qələmində həm-

reylilik-bəriqdir, birlilik-birgelikdir, ki-

şılık-erdəmlik-ərənlidir SÖZ.

Sabir Rüstəmxanlı qələmində-

yaytək gərilir, oxtek süzür, bomba-

tek partlayır, haqqə daş atanları,

rüşvet bolluğuñunda batanlarıñ ba-

ğrıñ-başın çatdırı SÖZ.

Sabir Rüstəmxanlı qələmində o tayı, bu tayı, Azə-

rbaycanın bütövülüyü-bütünlüyü na-

mine hər cür zülmə-isğencəye, zo-

ra-şiddətə köksünə gəren məgrur,

cesərətli-qeyrətli ölkə vətəndaşıdır SÖZ.

Sabir Rüstəmxanlı qələmində igid-

lərin döyüş marşını, savaş himmını

şövqle səsləndirən Dədə Qorqud ya-

digarı qopuzdur-sazdır,mizrab-təzə-

nədir, gumbur-gumbur nağjaralar-

dır,toy-mağjalarla səsi qan codurur,

ruh cövlən eletdiñən zurna-balabandır

SÖZ.

Sabir Rüstəmxanlı qələmində tapmaca-bulmacadır, gerayı-qoş-

madır, vücdudname-ustadnamadır,

nağıl-dastandır SÖZ.

Sabir Rüstəmxanlı qələmində Salur

Qazanın üçünlük yolu bir günde ba-

şa vuran itiqəqli Qonur atıdır, Böy-

renin dəniz qulun Boz ayılarından, Koroğ-

lunun kişiñ-kişən kişiñ Qıratıdır,

Qaçaq Nəbənin acı qamçı dadətnay-

an Bozatıdır SÖZ.

Mə



Sobuhi Valiyev

Görüşümüz dünənəkdir

Deməzdim ki, bu sevgidir,
Bu nədirsa, səninkidir.
Görüşümüz dünənəkdir,
Sabahkına oxşamır heç.

Belədə söz də qurtarır,
Özü-özündən utanır.
Bu cıçır bızın qurtarır,
Daha bızın başlamır heç.

Kölgə dolasır üzündə,
Gecəm də bir, gündüzüm də,
Sənə yönələn izim də,
Ayağımla barışır heç.

Başımın üstündə bələn,
Xatirədər yoxsa qalan.
Dilindən düşməyən yalan,
Məndən heç nə soruşmur heç.

O dünyani görməyincə...

Dünyanın yazı, qış da
Duası da, alışqı da,
Min gəzlin baxşı da
Bir gəzlin əlindədir.

Cox şey bilir yaranan
Har sözü böyükənən nədir?
Sağa, sola boyanmadan
Öz-öznü ötmək nədir?

Gecənin bir yarısında,
Məhrəm qollar arasında
Silif yaşı döyüñü,
İki olla örtmək nədir?

Keçib qanından, canından
Bir nağmənin ucbatından,
Bir qatar quşun yanından
İlim-ilim itmək nədir?

Ay üfüqdə görününcə,
Könül dinir ince - ince.
O dünyaya görməyinco,
Bu dünyadan getmək nədir?

Bizim bulaq gecəmizdə

Çayın həzin, titrək səsi,
Necə utancaq olurmus,

O DÜNYANI GÖRMƏYİNCE, BU DÜNYADAN GETMƏK NƏDİR?..

Bizim bulaq gecəmizdə.
Dağ kəlinin buyuzları
Oyun-oyuncaq olurmuş
Bizim bulaq gecəmizdə.

Dörd bir yanı süzən ağac
Bizdən çox teləson ağac,
Əsim-əsim əsan ağac,
Sanki yarımcən olurmuş
Bizim bulaq gecəmizdə.

Yerdə, göydə lal dayanı...
Ovsunlədi bizi yanlış.
Selləmə tökülmən yaşı
Dəmə yarımcən olurmuş
Bizim bulaq gecəmizdə.

Sürüşü yox, çobanı yox,
Buralarda yol azanın
Harayama çatımı yox.
Qaya alaçığ olurmuş
Bizim bulaq gecəmizdə.

Anlar keçdi şirin-şirin,
İtib qaldıq arasında göylə yerin.
Eh "sevərim" deyənlorın
Sözü alaçığ olurmuş
Bizim bulaq gecəmizdə.

Ulduzum göydən düşdü?
Bu qızıñ göydən düşdü,
Duman keçdi, uzaqlara süründü
Dağ şəfəqə büründü
Dünyanın yeri göründü
Bizim bulaq gecəmizdə.

Yalvar-yaxar etdiyimi
Yuxuda eşitsə necə?
Uzaqlardan gölən səsi
Yaxından eşitsə necə?

Səni seviyim ananac
Söziñüm dayışsom necə?
Görüs yeri tapanacam,
Soninə görüsəm necə?

Bilirəm ki, yaran sızlər,
Hərə bir söz deyər, yozar.
Günahını, günahsızla
Tən yarı bülüşəm necə?

Vədə gəlib yetişəndə

Zaman yaman dolasıqdı.
Sevməyinor də aşiqdı

Zahmlarla barışqıldı,
Əzrayınlıñ gölən günü.

Soruşma halın necədi,
Ulduz dolu bir gecədir.
Göye baxan pəncərədir
Əzrayınlıñ gölən günü.

Vədə golib yetişəndə
Baxın kimson, haralısan
Məlhom nədi, yetmişində
Duz sopdılara yarasına
Əzrayınlıñ gölən günü

Bir xoş saatda olaydım
Uçan qanadda olaydım.
Nola, həyatda oladım
Əzrayınlıñ gölən günü.

Gül yerinə...

Nədir gözündəki sual
Bu suala cavab gəzdi.
Bir çıynında günah yükü
Bir çıynında savab gəzdi.

Günahını gizlətməkçün
Haqq aradın, kitab gəzdi.
Bu dünyamı düzəltməkçün
Qoltuğunda şərab gəzdi.

Nədir üzündəki sual
Cavab tapmaq olur axı.
Ölüm-itim dünyasında
Adam hər gün ölmür axı.

Bir gün güləcək gözlərin
Sən in do vaxtm bitəcək.
Məzərindən gül yerinə
Elə o sual bitəcək.

Yaylığın yellənir

Hara gedib çıxır bu tənha ciğir.
İllər xəzəndən gülən qalıb
Bu ciğir bir sevgi macərasıdır
Qoynunda daşanız işlər qalıb.

O yolu, ciğir xoşlaşmas belə
Yalnız bir küçükən həsrətdindəyəm.
Min aylı gecəni yaşasam belə
Bir aylı gecəni həsrətdindəyəm.

Səni sevəcəyəm dünyalar qədər
Duşanla ağıbm sabahə gőrə.
İlahidən gələn məvilliklärə
Duşanla yuduğum günahə gőrə.

Boşdusa, mənəsi yoxdu yüzün də
Hor sevgi bir addan, bir idən golir.

Yaylığın yellənir dünya üzündə
Deyəson külliyi dənizdən gəlir.

İkimizin acığına

Geniş-genis maviliklər
Alı dənəni qucağına.
Bu dənəni yaman sevdim
Bir aşiqın acığına.

Dalğaları boy vermedi
Bu yaziñ qız toy gərmədi.
Daha mənə hay vermedi
Bu dənənin acığına.

Yollarla dikkilən gözərlər
Görən indi kimi gözərlər
Bu dəniz kimi ozişlər?
İkimizin acığına.

Özündən küsə-küsə

Dünyanın işləri varmış,
Sevdini tez atarmış.
Mənəzil başına catarmış,
Yanında bir kəs olmadı.

İlləri bomboş keçəndə
Nəsə oynadı içinde,
Milyon-milyon səs içinde,
Ona tamşəs olmadı.

Xoyalları düzə-düzo,
Öz-özdən küsə-küsə
Ayaq üstə gəzə-gəzə,
Dirilməyi bəs olmadı.

Carmıxlə barış

Jurnalistikamızın cəfəsi hörmətlə Məzahir müəllimə

Bu dünyannın işdəkləri,
Mənə yaman tanış galır.
Günlər gedəndə səs-kiwilə,
Gələndə çox yavaş galır.

Hələ evin tikməmiş
Giley-gizar, təlas galır.
Ölümənən çökəməmiş
Əlbəxaya sava galır.

Ayağımı daşlar azır,
Yuxusuna qumaş galır.
Üstündə düşmən kölgəsi,
Elə bilsə qardaş galır.

Ürəyini sixma qardaş,
Adəmin başına iş galır.
Çəkildiyin bu carmıxlə,
Son günündə barış galır.

Su neyləyər ürək, kənül yanğısına?
Əgər göylər ağlayıbsa,
"Sarı galın" mahnısına.
Niyo külək sevməyinən
Qapısını döyür axı.

Burax getsin hər öyüdü,
Düz də görürsən öyledi.
Dayırmannın dən üyüdür?
Özünə də yeyir axı...

Heç yaxşıya tuş gəlmədin,
Çoxlara xoş gəlmədin.
Demə ki,xos gün görmədim.
Xatrimizə dayır axı.

Bu nə geliş,bu nə gedisi,
Ta əvvəldən bilinməmiş.
Dordik soni güldürməmiş.
Gülmür üzə xeyir axı.

Bu dünyanın

Səs-səsə veribdi çayları,
Ayları, ilları hayadı.
Göylər ulduzlar payladı,
Olandan-keçəndən savayı,
İzləri yox bu dünyanın.

Bizləri saxladı ovçunda,
Gah da ki,bi otun ucunda.
Yolları bağlayan ovsunda,
Bənzəri yox bu dünyanın.

Hanı yüz yaşılı ösrlər,
Dağlıb gedib qoşrlor.
Hələ kükroşir dənizlər,
Dalğasında, qumlarında
Gözərləri yox bu dünyanın.

Xətrimizə dəyir axı

Sahila bir daş atdır,
Bir gül bitti o daş altda
Başqa yerdo,başqa adda
Xəzəri yox bu dünyanın.

Hər bir kəsin öz dünyası,
Öz taleyi, öz duası.
Bizim olanın hamısı
Özümüzün deyil axı.

Artıq-əskik danişmayıb,
Öz bəxtiələ savaşmayıb
Sevdívino yarasmayıb,
Üzür bir qız göz yaşında,
Golininėn geyir axı.

Su neyləyər ürək, kənül yanğısına?
Əgər göylər ağlayıbsa,
"Sarı galın" mahnısına.
Niyo külək sevməyinən
Qapısını döyür axı.

Burax getsin hər öyüdü,
Düz də görürsən öyledi.
Dayırmannın dən üyüdür?
Özünə də yeyir axı...

Heç yaxşıya tuş gəlmədin,
Çoxlara xoş gəlmədin.
Demə ki,xos gün görmədim.
Xatrimizə dayır axı.

Bu nə geliş,bu nə gedisi,
Ta əvvəldən bilinməmiş.
Dordik soni güldürməmiş.
Gülmür üzə xeyir axı.

"Eurovision" başladı:
Nigarın "Samirə" proqnozu
düz çıxacaqmı?



Bildiniz kimi ötən gün "Eurovision"
mahni müsabiqəsinin açılış mərasimi keçirilib.

Yarışmadə ölkəsinə tomsil edən iştirakçılar
xalçıdan keçiblər. Adalet.az xəbor verir ki, onlar
arasında Azərbaycanı tomsil edən Samirə Əsfəndi
diyər alıb. Samirənin saç vo makijajını möşhur
stiliş Aran Ağakışiyev edib. İfaçı Rüfat İsmayıllı
kolleksiyasından olan çəhrayı libas seçib. Yarışmanın mayın 18-20-də, final isə 22-de
keçirilecək. Samirə Əsfəndi ölkəmizi "Mata
Hari" mahnısı ilə tomsil edəcək. Təmsilçimiz
biçi yarışmalda sohnaya çıxacaq.

Bunu da deməyi özümüze borc bilirik ki, mü
ğənni Nigar Camal Azərbaycanı "Eurovision 2021" də tomsil edən Samirə Əsfəndi təqnid
edib. Nigar bu haqqda qonaq olduğu "10-da görüs
şök" programında danışbər vo Samirənin ifası
haqqda fikirlərini bəllişib: "Özüm "Eurovision" a
gedib-golən biri kimi bilirem, hənsə yerdə ola
caq. İlk keçiblə yer almayaqacaq".

Mödəyə Rüfat İsmayıllı Samirə üçün hazırl
adıǵı paltardan söz açan Nigar "Men olsayıd
geyimmişdim. Mənim bedənimə belə bəltar
yarışmadı. Gözel qızdır, çox incidir" deyə,
olacaq.

Qeyd edək ki, Rotterdamda baş tutan tödbiro
39 ölkədən 34 iştirakçı qatılıb.

SON: Baxaq görək, Nigar Camalın öncəgör
məsi düz çıxacaqmı?

**Heç vaxt ana olmayan,
amma "ana" obrazını ustalıqla
yaradan aktrisa etiraz etdi:**



15 yaşındakı
Türkiyə gözəli se
çilən, ömrüñü
film sonotinə həsr
edən, tanınmış
aktrisa Nəbahat
Çehrə ilə dəfə
1961-ci ilə "Ya
ban Gülləm" fil
mi ilə səhnəyə
qədəm qoyub və
1962-ci ilə "Naməlum yərə gedənlər" və
"Açı hayat", 1963-ci ilə "İki voton qa
dm" kimi bir çox filimdə rol alıb.

2015-ci ilde isə Vahid Mustafayevin çəkdiyi
"Qanlı Yanvar" filmində rəl alırdıgınax
Azərbaycanda daha çox "Möhəsən yüz
il" serialında Valide Sultan və "Aşki-mem
nu" serialında baş rəldə çox rəlxş edən Beren Sa
tin (Bihtor) anası obrəzənilə ilə tanınır. Xatrla
daq ki, bir neçə il öncə Nəbahat Çehrə İstanbul
da jurnalistlər açıqlamasında "Artıq aktrisa ol
mayacaq, cox yoruldum" deyərək qötü qarşılı
şölyemişdi. Bu 77 yaşlı Nəbahat xanının so
notının porostıskalarını cox pərisin etmiş. Se
vilen aktrisa porostıskalarını narahətləğin
nozoru albıb gün yeni bir açıqlama verdi: "Mo
ne uyğun torzda obrəz olsa, qayıdaqam. Bu
sərtlərdə hansısa layihədə olmaq dütümürüm.
Klassik anası obrəzəndən çıxmış istiyorum. Təbii
ki, ana yaşındayam, amma o mənəda demirəm.
Monim yaşında qadınlar da cəmiiyyətdə faydal
ıslər həyata keçirirlər. Evde oturan, gölin ilə
oqluna hökmənlər edən ana obrəzəndən bez
diləndi.

Qeyd edək ki, ünlü aktrisa iki dəfə evli ol
sa da, uşaq sahibi ola bilinəyib.

Əntiqə Rəşid

30.06.2021-ci il tarixində Bakı şəhər, Nə
rimanov rayonu C.Hacıbeyli 30 ünvəndə
"Inşaat" ASC-nin 2020-ci ilin hesabat iclas
keçiriləcək.

Lənkəran şəhər sakini Əzimov Bahadır
Cavad oğlu Dəriməmmədov 2019-2020-ci
reyest idarəsi torfindən verilmiş (AA005788)
torqət sahəsinin plan və ölçüsü (AN 175383
tərtib edilmiş tarixi 05.08.2017-ci il) itdiy
çün için etibarsız sayılın.

Lənkəran şəhər sakini Əskəri Ceyhun
Forhad oğlu və "P.A.S İnşaat" MMC aras
ından 29 yanvar 2016-ci il tarixində Abşeron ra
yon Masazır qəsəbəsində yerləş